

Bizi yaradan Uca Mövlamız Qurani-Kərimdə buyurur: “...**Biz ona (insana) şah damarından da yaxınıq!**” (Qaf, 16).

Hər halımızı gören, bizi eşidən, hətta söyləmədiyimiz halda qəlbimizdən keçirdiklərimizi belə duyaraq cavab verən Rəbbimiz bizim də Ona yaxın olmağımızı istəyir. Bəşər övladını peyğəmbərlər və ilahi kitablarla şərəfləndirməsinin başlıca səbəbi də məhz budur. İnsanın Allaha yaxınlığını artıran ibadətlərin başında heç şübhəsiz ki, namaz ibadəti gəlir. Həzrət Peyğəmbər namaz üçün “gözümün nuru” ifadəsini işlətməmiş və son nəfəsini verərkən də ümmətinə namaza həssas yanaşmalarını tövsiyə etmişdir. Namazın ən şirin anı isə bəndənin bütün səmimiyyəti ilə heçliyini ortaya qoyduğu səcdə anıdır.

Səcdə insanın Rəbbini tanımasıdır. Ona boyun əyib əmrlərinə itaətin bir təzahürüdür. Allah-Təala iman gətirənlərdən hər gün beş dəfə namaz qılmağı tələb edir. Namazda ən çox edilən hərəkətsə səcdədir. Hər rükətdə iki dəfə səcdə edirik. Həqiqi səcdələrlə nəfs boyunduruğundan xilas olaraq ilahi təzimdə hürriyyətə qovuşuruq əslində. Səcdə; “Allahım, Sənin hüzurunda mən bir heçəm, Sənin əzəmətin qarşısında kiçik bir yumaqdan fərqli deyiləm. Sən kibriya sifətinə malik Uca Rəbbim, mənə Sənin aciz qulunam”,- deyə bilməkdir.

Həzrət Peyğəmbər (s.ə.s) insanın Allaha ən yaxın anının səcdə olduğunu belə xəbər verir: “*Qulun Rəbbinə ən yaxın olduğu an səcdədir. Elə isə səcdəni artırın*” (Müslim). Bu hədisi-şərif bir mənada da Allahdan uzaq qalan insanlara Ona yaxınlaşma yolunu göstərir. Çünki insanın həqiqi şərəfi Rəbbinə yaxınlığı nisbətindədir. Əshabi-kiramdan Rəbia ibn Kəb əl-Əsləmi belə rəvayət edir:

“Bir gün Rəsulullah (s.ə.s) ilə gəlməmişdik. Ona dənizə maz alacağı suyu və ehtiyac duyduğu digər şeyləri gətirdim. Mənə belə buyurdu:

- Ürəyindən keçir, mənə söylə Mən:

- Ey Allahın Rəsulu, izin ver, bir az fikirləşim, sonra deyim,- söyləyərkən möhlət istədim. Öz-özüm fikirləşdim və dünyaya həyatının keçici olduğunu, bu dünyada Rəbbimin ruzimi

Yazan redaktor
12.06.14 07:18 -

ver c yini düşün r k H zr t Peyğ mb rd n axir tl bağlı bir şey ist m y q rar verdim. Sonra R sulullahın hüzuruna çıxdım, m nd n n q rara g ldiyimi soruşduqda bel dedim:

- Ey Allahın R sulu, c h nn md n xilas olmam üçün m n ş fa t etm yini ist yir m. R sulullah (s. .s):

- Ey R bia, bunu s n kim öyr tdi,- dey soruşdu. Bel cavab verdim:

- S ni Haqq il gönd r n Allaha and olsun ki, heç kim öyr tm di. S n “ür yind n keç ni ist ” dediyin zaman Allahın Peyğ mb ri olduğunu, Onun qatındaki d r c ni düşün r k “dünya h yatı fanidir, yaradan özü bu dünyadakı ruzimi ver r, yaxşısı buduru ki, m n R sulullahdan axir timi ist yim”,- dey bu q rara g ldim. R sulullah (s. .s) bir az sükut etdik n sonra bel buyurdu:

- Bu dediyini q bul edir m, ancaq s n d çox s cd ed r k m n köm k etm lis n!”
(Əhməd b. Hənbəl, Təberani)

Rəsulullah (s.ə.s) bu hədisi-şərifdə Allaha yaxınlaşmağın və cənnətin yolunun səcdədən keçdiyini açıq şəkildə bildirmişdir. Qurani-Kərimdə də insanın səcdə ilə Allaha yaxınlaşa biləcəyi belə bəyan edilir: **“S n ancaq (R bbin) s cd et v (Ona) yaxınlaş!”** (əl-Ələq, 19)

İslam mədəniyyətində “üç aylar” adlandırılan və 365 günlük bir il ərzində xüsusi yeri olan mübarək mövsümün astanasındayıq. Məhz belə bir gözəl mövsümdə səcdələrimizi artıraraq Rəbbimizə bir az daha yaxınlaşmağa cəhd etməliyik. Çünki səcdə Onunla olmaq, Onu tanıyaraq səmimiyyətlə qapısının kandarına baş qoymaqdır. Səcdə etmək əslində Allahın yaratdığı dünyada qoymuş olduğu nizam-intizama könüllü olaraq riayət etməkdir. Bütün dünyadakıların Ona boyun əyməsini və bir növ xor halında səcdəyə qapanmasını Haqq-Təala belə xəbər verir:

Göyl rd v yerd kim varsa, (özl ri d), kölg l ri d s h r-axşam ist r-ist m z Allaha s cd ed r!”
(ər-Rad, 15)